

Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizliklərdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərovun 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Qızılkənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hüseynov Əzizxan İşıq oğlunun 3 yanvar 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 123 saylı müraciəti üzrə

RƏYİ

Bakı şəhəri

04 yanvar 2015-ci il

Mən, ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərov 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Qızılkənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hüseynov Əzizxan İşıq oğlunun 3 yanvar 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 123 saylı müraciətini araşdıraraq müəyyən etdim:

80 saylı İmişli-Beyləqan seçki dairəsindən Qızılkənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Hüseynov Əzizxan İşıq oğlu 3 yanvar 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, adı çəkilən seçki dairəsinin 3 və 4 saylı sayılı məntəqələrində seçki günü qanun pozuntularına yol verildiyini, məntəqə sədrleri və yerli icra hakimiyyəti nümayəndələrinin seçkinin gedişinə müdaxilə etdiyini iddia etmiş və bununla əlaqədar müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Müraciət ilkin olaraq nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, Mərkəzi Seçki Komissiyasına daxil olmuş, içərisində Ə.İ.Hüseynovun müraciətinin olduğu poçt zərfinin üzərindəki müvafiq ştampla məktubun göndərilmə tarixi "30-12-2014" göstərilmişdir. Bu isə onu göstərir ki, həmin müraciət qanunvericilikdə müəyyən olunmuş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən də müraciət geri göndərilməlidir.

Belə ki, yuxarıda göstərilən Təlimatın 7.1-ci bəndinə əsasən seçki komissiyaları tərəfindən şikayət qeydə alındıqdan və baxılması üçün ekspertə təqdim edildikdən sonra ekspert həmin şikayəti ilkin olaraq nəzərdən keçirir. Bu zaman ekspert şikayətin Seçki Məcəlləsi və bu Təlimatla müəyyən edilmiş qaydaların pozulması ilə daxil olduğunu aşkar etdikdə, bu barədə qrup koordinatorunu məlumatlandırmaqla, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqından Təlimat"ın 4.1.2-ci bəndinə əsasən seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilərlər.

Ona görə də 80 saylı İmişli-Beyləqan seçki dairəsinin 3 və 4 saylı seçki məntəqəsində seçki günü qanun pozuntularına yol verildiyinə dair həmin dairə üzrə Qızılkənd bələdiyyəsinə qeydə alınmış namizəd Hüseynov Əzizxan İşıq oğlunun qeyd edilən şikayəti qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə verilmədiyindən, müraciət mahiyyəti üzrə araşdırılmadan geri göndərilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında" Təlimatın 1-ci, 2-ci, 4.1.2-ci, 6-cı və 7-ci bəndlərinə əsasən **rəyə gəldim:**

1. 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 80 saylı İmişli-Beyləqan seçki dairəsindən Qızılkənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Qızılkənd oğlunun 3 yanvar 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 123 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin

2. Rəy qəbul edildiyi andan 18 saat müddətində dərc olunsun (internet saytına yerləşdirilsin) və surəti müraciət etmiş şəxsə göndərilsin.

Ekspert qrupunun üzvü

Bəxşeyiş Əsgərov